

Xysrev və şirin dəstənə

Kehnə dastanları gətirin dilə,
 Bir ixtijar mənə sejlerdi belə.
 Kəsrənnə bu gyn ki, qarardı baxtъ.
 Tale' qismət etdi Hyrmızat taxtъ
 Jeni sultan xalqa gəstərdi imdadı.
 Ədalətlə etdi dynjanı abad.
 Dutdu atasından qalma ajını,
 Hyrmətlə saqladı o, əsgî dñi
 Daimi qalmaqçılıq nəşlini adı,
 Coq nəzirlər verdi ola evlədъ.
 Nihajət tanrıdan gəldi əbüjuruq.
 Verildi Hyrmızə bir oqlan coçuq.
 Rytbəsi coq all ezy bəxtijar.
 Təxtipək uqurlu, şənli taçdır.
 Aşınnda şahısqdan gəryndy bir ifz,
 Odur ki, adlandı o, Xysrov pərviz.
 Onuncundur ona Xysrev dedilər.
 Ki, sarkorlik ilə ruhi cəzb edər.
 Dyr kibi ipəjə dutuldı çismi.
 Sarıldı rambəqə mirvarid kibi.
 Uzy gynaş kibi parlar, bibədəl;
 Gylyşy səbahınlı yzyndən gəzəl,
 Dodaqlarla sydə mejiş etmiş deyə.
 Başlıdlarla omu sydə, şəxərlə.
 Sahınlı şərajəndə o şən coçuq
 Əldən-ələ alıb gəzdirdi coqu.
 Atıldı bəşikdən ən son mejdana,
 Dynjada bir coqu dost oldu ona.
 Beş jaşa catışça o taza cıçək
 Hər şejdən bir ibret alırdı gercək.
 Bir gyn əlti jaş tamama catdı
 Nazlı şərv kibi oda boj atdı.
 Coçuq jeddi jaşa qojuşça qədəm
 Usandı myşçiyndən cicəklər o dəm
 İldən-ilə onun artdışça jaş
 Əqli jol gestərib oldu joldaş.
 Bu şahzada ojla gəzəl olmuşdu
 Ki, Jusifdən artıq şəhərə əvəlmişdi
 Bir myəllim ona həzər etdirət
 Ki, emry olmasının dynjada hədər.
 Bojləliklə kecdi bir şəsə zaman
 Ki, Xysrev olmusdu bir gənc qahra
 man
 Sezə, fəsahətdə xejli qudrətli;
 Dyr sacardı aqzə dənizlər kibi.
 Ən iyksak bir natıq saqınlıq bejə
 Ona sejler sezy «izlirabs» ilə.
 Kəsgin dəqəqətə tyky dələrdi.
 Tykdən dəha ince sezlər sejlerdi.
 Doqquz jaşa catış ojuşu atdı,
 Əzdəhaja, şirə belə əl qatdı.
 On jaşa jetmişdi ki, bu şahzadə
 Otuz jaşlılarla verəndi bada.
 Qyvvatda arslana qarşılıq cəqardı.
 Qylyçla min sityu olsa jıqardı
 Oq atıb qələmdən tyky aylag
 Jıldızlarla dyzyb gejim əyaltıq.
 Hər bir nişanla ki, acajıb kəman
 Qopardı insamın edy qorqudan.
 On kəmanlı cəkən qəhrəman kəslər
 Onu kəmanlınp gyclykə cəkər.
 Onlarça dysməndən lənməz kəmanlı,
 Doqquz dutum olur-dinməz kəmanlı
 Həqiqətdə olsada aq dev də əgər
 Japraq kibi onun enyndə ditrər.
 Nizəsi hər daşa dəjsəjdı inan
 Daşın sinəsində acardı nişan.
 On dert jaşa catdı o şənli həjat;

Bilikdə şahzada adı qol-qanat.
 Gizli sırrları gezdən kecirdi,
 Jamanlıq, jağşıq nədir, secirdi,
 «Byzyrk ymmid» adı vardı bir nə
 fər,
 Ki, doqmuş əqlində bejyk yimidər,
 Birər arqa dənər gəzdiji jerlər.
 Addıbm-addıbm geyi əqlilə olçər.
 Gizli zəhmət cəkib gətirmiş ələ
 Juşa xəzənələrin acarın belə.
 Cəqərdə şahzada onu bır zaman
 Dil acıb coq sejler sorardı ondan.
 Bilik dənizində arardı gevhar,
 Gətirmişdi ələ bir coq biliklər.
 Onu tə'limlə qalbi parlاد
 Elm, hikmat nə din bildi anladı
 Zyhəlin devrindən, jerin kojsyndən,
 Varlıqda hərnə var ejrəndi həman.
 Az zaman icində coq bilik alıb
 Sən'etdə, fənnidə başı juçaldı.
 Şahzada qəflətdən artıq ojandı.
 Şahıq rytbəsinə belə qazandı.
 O, bilik olcisi «Byzyrk ymmid» də
 Zəkasılp gəryb qaldı hejratdə.
 Onun xidmətinə sevib çahanda,
 Ajrlımaزıb ondan hec bir zamanda.
 Sah da istər onu çahandan artıq;
 Dəjil jalnəz çahan min çandan artıq.
 Jaşasın dejərək o, bir coq zaman
 Uqursuz əllərdən qorunuz hər an.
 Cev, A. ƏBASƏLT